

1 oktyabr / 2021

ERMƏNİ VANDALİZMINİN MAHİYYƏTİ:

Etnik təmizləmə, soyqırımı və...

Xalıqımıza qarşı son iki yüz ilde erməni millotşörərinin apardığı tacavüzkar siyasətin başlıca möqsədi tarixi Azərbaycan torpaqları: hesabına erməni dövlətinin esasını qoymaq və sonradan onu müxtəlif yollarla genişləndirmək "böyük Ermenistan" yaratmaqdən ibarət olub. Müşayyən anti-Azərbaycan dairələr tərəfindən dəsteklenən bu məkrli siyaset XIX əsrin əvvəllərindən başlayaraq bu günə qədər gəh gizli və əriq toxribatlar, gəh də milli qırğınlıq və müharibələr vasitəsilə mərhələlərə, həm də müstəsna qoddərləqliqə heyata keşirilib.

XIX əsrin əvvəlində Rusiyannın Cənubi Qafqazı işgal etməsindən dərhal sonra ermənilərin İrəvan və Türkiyədən köçürülrək mütəşəkkil qaydada Azərbaycan torpaqlarında yerləşdirilməsi və azərbaycanlıların əllikle sisidirləb turpaqlardan çıxırmış prosesi başlayıb. Qisa müddət arzinde 130 minə yaxın erməni İrəvan, Naxçıvan, Qarabağ xanlıqları ərazisine və Qafqazın azərbaycanlılar yaşıyan digər bölgelərə köçürülbüllər.

1828-ci ilde İrəvan və Naxçıvan xanlıqları ərazisində yeni inzibati bölgü - "Ermeni vilayəti" teşkil edilərək 1111 yaşayış məntəqəsindən yalnız 62-ci erməni kəndi idi. O dövrdə dağıdılmış 359 müsləman kəndinin əhalisinin bir hissəsi məhv edilmiş, bir hissəsi da taqılırlar və ayrı-seçkili siyaseti üzündən İranə və Türkiyəyə üz tutmağa məcbur olmuşdur. Beləliklə, 20-ci yüzyılıñın əvvəllerində xaricən gələn ermənilərin sayıının bir miliona çatmasına regionda demografik vəziyyətin əsaslı surətde deyişməsinə, Qafqazın milli qırğınırlar alovuna çevrilmişsinə səbəb olub. 1905-1920-



ci illər ərzində erməni quldurları tərəfindən aparan planlı siyaset İrəvan, Naxçıvan, Zəngəzur, Qarabağ, Qazax-Gence ərazilərində də davam etdirilib. Tekə İrəvan quberniyasında azərbaycanlı əhalininin 1916-ci ilde 373 min 582 nəfər olduğu halda, 1920-ci ilin noyabrında Ermenistan SSR-inin camisi 12 min nəfər soydaşımız qalmışdır.

1920-ci ildə etibarən Sovet Ermenistanın azərbaycanlıları qarşı deportasiya siyaseti "dostluq", "beynəlxalqlılıq" perdesi altında davam etdirilib, 1930-1937-ci illərdə müxtəlif bəhənələrə, əslində isə milli və dini mənşəbiyətini görə 50 minə yaxın azərbaycanlı Ermenistanın sarəhd rayonlarından Sibire və Qazaxistana sürgün olunub.

İkinci Dünya mühərbiyəsindən sonra totalitar rejimi tügen etdiyi, eyni zamanda, "xalqlar dostluğunun" dəha ucadən car cəkildiyi vaxtlarda soydaşlarımızın Qərbi Azərbaycandan kütlevi suretdə deportasiyə artıq siyasi qərarlar vasitəsilə heyata keçirilməye başlamışdır. SSRİ Nazirler Sovetinin 1947-ci il 23 yanvar tarixli 4083 sayılı və 1948-ci il 3 oktyabr tarixli 754 sayılı qərarlarına əsasən, 1948-1953-cü illərdə 150 mindən çox azərbaycanlı kütlevi suretdə

ve zorakılıqla öz tarixi-etnik torpaqlarından sürgün edilib. Adı hüquq normalarına zidd olan hamim qərarların icrası zamanı avtoritar rejimin mövcud repressiya qaydaları geniş tətbiq olunub, minnərə insan, o cümlədən gəncələr, qadınlar və köpəklər Ağrı körçürüləmə şəraitine, kəskin iqlim deyişikliyinə, fiziki sarsıntılla, mənəvi genosidən dözməyərək həlak olublar.

1988-ci ilde keçmiş SSRİ rehberliyinin respublikamızın qarşı qərəzi münasibətindən istifadə edən Ermenistan Azərbaycana qarşı qeyri-qanuni ərazi iddiaları içəri sürməkən yanaşı, azərbaycanlıların yeni deportasiyasına başlaşdır. Həmin il noyabrın 23-dən dekabrın 1-dək Ermenistanın 22 rayonundan 200 minden artıq azərbaycanlı, 18 min müsəlman kürd, min nəfər ruslular ehli silah gücünə öz doğmaya ocaqlarından qovuldu. Bu zaman 225 azərbaycanlı və həyatçısına qətle yetirilib, minnərə qadın, uşaq və qoca müxtəlif xəsərlərə alındı, omnimlərə allənin emləkə talan edildi.

Ermenilər tərəfindən heyata keçirilmiş bu siyasi aksiyaların mahiyyəti ulu önder Heydər Əliyevin 1997-ci il 18 dekabr tarixli "1948-1953-cü illərdə azərbaycanlıların Ermenistan SSR ərazisindən - tarixi etnik torpaqların-

dan kütləvi surətdə deportasiyası haqqında" Fermanında son derecə daşıqlıkkılı öz əksini təpib. Deportasiyanın hərəkəflə tedqiq edilməsi, Azərbaycan xalqına qarşı dövlət seviyyəsindən heyata keçirilmiş bu tarixi cinayət hüquqi qiyamət verilməsi və onun beynəlxalq içtimaiyyətə çatdırılması məqsədilə Dövlət Komissiyası yaradılıb. Onu da qeyd etmək lazımdır ki, Ermenistan KP MK-nin keçmiş birinci katibi A. Koçinyan müsbəhələrinin birində qeyd edib ki, onun rehberliyi dövründə Azərbaycan torpaqlarına qarşı iddialar dəfələrə qaldırılmışdır, əumümmili ləder Heydər Əliyevin SSRİ-deki nüfuzu ve sözünün iti kasarı bu məsələlərin hellinə imkan verməyib. Lakin bu gün itər bəzi dövletlər, eləcə də beynəlxalq təşkilətlər tərəfindən bu həqiqətlər etiraf olunmur, əksinə bu cinayətləri perdedələmək üçün nəye desən el atılır. Bu yerde Əmir Teymurun sözlərini xatırlatmaq yerinə düşər: "Ermenilər bir millet kimi yər üzündən silmədiyim üçün ya məni alışqayacaq, ya da lenetleyəcəklər." Bu sözər hele o dövrdə ermənilərin kimliyi barede məlumatlar verir.

← Cavid Əkbərov,
"İki sahil"